

DÖVLƏT BAŞÇISININ HUMANİZM SİYASƏTİNİN NÖVBƏTİ TƏZAHÜRÜ



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda

yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub. Ötən əsrin 30-cu illərində inşa olun-

muş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb,

istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib.

Dövlətimizin başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq yeni müəssisələrdə yaradılmış istehsal bölməsində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikmə və şirniyyat sehlərində çalışacaqlar.

Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub.

Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir.

Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində cəmiyyətimizin həssas təbəqəsi olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə

aparılan köklü islahatların tərkib hissəsidir. Burada yaradılan müasir şərait məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət edəcəkdir.

Xatırladaq ki, Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Azərbaycan dövlətinin siyasi kursunda humanizm başlıca prinsiplərdən biridir. Prezident İlham Əliyevin bu vaxtdakı imzaladığı 35 əfv aktı ilə 6 minədək məhkum bağlıslanıb, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı isə 40 mindən çox insanı əhatə edib.

Zəfər Günü münasibətilə elan edilmiş və bu ərafədə icrası başa çatdırılan amnistiya aktı isə dövlətimizin başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla daha böyük əhatə dairəsinə görə fərqlənib və 15 mindən çox şəxsə şamil edilib.

VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNİN İSTİFADƏYƏ VERİLMƏSİ MÜRACİƏTLƏRİN DAHA OPERATİV BAXILMASINA ŞƏRAİT YARADACAQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb. Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır. Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.

Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır. Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin yumşaldılması barədə qəbul etdiyi qərara əsasən dövlət orqanlarında vətəndaşların qrup halında və fərdi qaydada qəbul edilməsinə artıq icazə verilib. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbulları həyata keçirilməkdədir. Eyni zamanda, Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri tərəfindən də vətəndaşlar qəbul ediləcəklər.



Səfər Mehdiyev: Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük istiqamətində bütün zəruri addımlar atılıb

“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (DGK) Dəstək” tvinning layihəsinin yekun konfransı keçirilib. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, DGK-nın sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev tədbirdə çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tranzit və logistika imkanlarının genişləndirilməsi,

si, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını, bütün sahələrdə olduğu kimi, gömrük sistemində də reallaşdırılan islahatların qarşıya qoyulan məqsədlərin uğurla icrasına töhfə verdiyini bildirib. Qeyd olunub ki, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmizin tranzit potensialının artırılması iqtisadi inkişafın prioritetlərindəndir və tvinning layihəsi bu sahədə mühüm töhfə hesab oluna bilər. Komitə sədri vurğulayıb ki, layihənin uğurla icrası gömrük sahəsində mövcud milli qanunvericiliyin

daha da təkmilləşdirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ölkəmizin ixrac potensialının artırılmasına təkan verəcəkdir.

Səfər Mehdiyev Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində üzvlük istiqamətində bütün zəruri addımların atıldığını vurğulayıb və bildirib ki, prosesin uğurla yekunlaşması, eyni zamanda Azərbaycanda istehsal edilən malların Avropa bazarına sürətli və maneəsiz şəkildə çıxarılmasına şərait yaradacaq. Komitə sədri tvinning layihəsinin icrasında göstərdikləri dəstəyə görə Avropa İttifaqı və İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinə təşəkkürünü bildirib. Sonra İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru Marsello Minenna çıxış edərək təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasında işgüzar əlaqələrdən bəhs edib.

SOCAR: Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 5 dəfə artıb



“Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən 5 dəfə artıb”. Bunu Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz Forumu zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib. Dövlət Neft Şirkəti sədrinin müavininin sözlərinə görə, Azərbaycan Xəzər regionu ölkələri

ilə əməkdaşlıqda, Xəzərin potensialının açılmasında maraqlıdır və buna nail olmaq üçün birgə səylərə ehtiyac görür. Elşad Nəsirov qeyd edib ki, Türkmənistan-Azərbaycan münasibətlərini çoxəsrlik dostluq, ortaq mədəniyyət və inanc bağlayır. Dövlətlər arasında strateji tərəfdaşlığa dair 100-dən çox sənəd imzalanıb. Xəzər dənizində “Dostluk” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Anlaşma Memorandumunun 2021-ci il yanvarın 21-də imzalanmasını xüsusi vurğulayan vitse-prezident nəqliyyat sahəsində də ikitərəfli əməkdaşlığın müəyyən irəliləyişi olduğunu əlavə edib. Xatırladaq ki, bu gün Aşqabadda “Türkmənistanın Nefti və Qazı” (OGT-2022) Beynəlxalq Neft və Qaz Forumu öz işinə başlayıb.

Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir



Energetika naziri Pərviz Şahbazov “8-ci Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində “Ədalətli və sosial enerji keçidinə təkan verən amillər” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib. Nazirlikdən bildirilib ki, nazir ədalətli enerji keçidi, enerji təchizatı ilə bağlı misli görünməmiş qeyri-müəyyənliklər şəraitində dekarbonizasiya ilə müqayisədə aktuallaşan enerji təhlükəsizliyi, eləcə də Azərbaycanın enerji müstəqilliyini təmin edən amillər və bərpa olunan enerji kursu ilə bağlı fikirlərini bölüşüb. Azərbaycanın ədalətli enerji keçidi ilə bağlı çağırışlarla həmrəy olduğu, enerji balansında bərpa olunan enerjinin mövqeyinin möhkəmlənməsi ilə bağlı söyləri dəstəklədiyi, eyni zamanda, enerji resurslarının müxtəlifliyini gələcəkdə də enerji bazarında sabitliyin təminatı kimi qəbul etdiyi diqqətə çatdırılıb. Energetika naziri deyib ki, enerji təhlükəsizliyi təmin edilmədən iqtisadi inkişaf, sosial rifah və ekoloji təhlükəsizlik mümkün deyil. Azərba-

can enerji sahəsində xarici təchizatçılardan asılılığı və enerji təhlükəsizliyində heç bir problemi olmayan ölkədir. Üstəlik həm neft-qaz, həm də elektrik enerjisi ixracatı bu gün region ölkələri ilə yanaşı, Avropa ölkələrinin də enerji təhlükəsizliyinə töhfə verir: “Enerji müstəqilliyimiz, enerjiyə ehtiyacın daxili imkanlar hesabına təmin edilməsi bizim gücümüzdür, üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, enerji təhlükəsizliyindən dekarbonizasiyaya doğru addımlayaq, enerji balansımızda “yaşıl enerji”nin payını daha da artıraraq. Biz hazırda etibarlı tərəfdaş rolumuzu davam etdirir, həm də bərpa olunan enerji mənbələrindən geniş istifadə üzrə planlarımızı icra edirik. Deyə bilərik ki, hazırkı kataklizmlər dövründə Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir”. Müzakirələrdə TAP layihəsinin avropalı istehlakçıların enerji ilə sabit təchizatında töhfələrinə də toxunulub.

İki ayda 178,3 milyon manat sığorta haqqı toplanılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin xətti ilə 178 milyon 307 min manat məbləğində sığorta haqqı toplanılıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, iki ayda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 38 milyon 936 min manat təşkil edib.



Dubayda sərgidə Azərbaycanın investisiya potensialı təqdim olunur



Birləşmiş Ərəb Əmirliklərinin martın 29-da Dubay şəhərində “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Toplantısı öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunur. KOBİA-nın təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Ölkə stendimizdə, həm-

çinin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Rusiya Federasiyası Tatarstan Respublikasının Prezidenti Rustam Minnixonov Azərbaycan stendində olublar.

“Petkim” 2021-ci ildə kimya sektorunun “ixracat lideri” adını qazanıb



“Petkim” 2021-ci ildə Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında birinci yeri tutub. 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də ixracat sahəsində öz mövqeyini qoruyan “Petkim” 810,9 milyon dollar ixrac gəliri əldə edib.

Türkiyənin ən böyük birbaşa xarici investoru

olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ildə kimya sektorunun “ixracat lideri” adını qazanıb. Egey İxracatçı Birliklərinin (EİB) açıqladığı ənənəvi “İxracatın ulduzları” siyahısında “Petkim” bütün sektorlar kateqoriyasında da ilk sırada qərarlaşıb. 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarının artması və xüsusilə qablaşdırma materiallarına olan tələbatın davam etməsi ilə “Petkim” istehsal gücündən istifadə əmsalını 87,9 faizdən (2020-ci il) 92,6 faizə (2021-ci il) yüksəldə bilib. “Petkim”, həmçinin 2021-ci ili 5,5 milyard TL xalis mənfəətlə başa vurub.

Bu ilin ilk iki ayı ərzində Azərbaycandan Rusiyaya tədarük həcmi 38% artıb və 123 milyon ABŞ dolları təşkil edib

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib. O, Azərbaycanın Rusiyaya meyvə-tərəvəz tədarük etməkdə maraqlı olduğunu bildirib və Rusiyanın Azərbaycandan pomidor tədarükünə tətbiq edilən məhdudiyyətləri tamamilə aradan qaldırdığını xatırladı. “Məhdudiyyətlər sanksiyalar səbəbindən müvəqqəti xarakter daşıyır. Fikrimcə, onlar bir neçə aydan sonra aradan qaldırılacaq”, – diplomat vurğulayıb. Səfir “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya məhsul tədarükünün davam etdirildiyini diqqətə çatdırıb. “Bundan başqa, Azərbaycandan Rusiyaya, eləcə də əks istiqamətdə dəmir və avtomobil yollarında yük daşınmasının buraxılış qabiliyyətinin, habelə Azərbaycan və Rusiya



arasında tədarük həcmələrinin artırılması planlaşdırılır”, – səfir bildirib. Onun sözlərinə görə, hazırda buraxılış qabiliyyətinin artırılması istiqamətində danışıqlar aparılır.

Rus icması qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmağa çağırıb



Azərbaycandakı rus icması Qarabağ regionundakı vəziyyətlə bağlı müraciət yayıb. Müraciətdə qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində törətdiyi təxribat pislənib.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın etnik rus əhalisi Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına, müdafiə qabiliyyətinin artırılmasına və beynəlxalq sülhə yönəlmiş

siyasətini dəstəkləyir. 44 günlük Vətən müharibəsində bütün millətlərdən olan Azərbaycan əhalisi, o cümlədən ruslar vahid “dəmir yumruq”la düşməni darmadağın etdi. Rus icması bildirir ki, 10 noyabrda üçtərəfli sazişin imzalanmasından dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı, Ermənistana da bütün kommunikasiyaların açılmasını təklif edib. Bununla belə, rus icması bəzi həll olunmayan məsələlərin regiona təhlükə yaradacağından narahatdır: “Üçtərəfli sazişin 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının yerləşdirilməsi Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel aparılmalıdır. Təəssüf ki, bu bənd hələ icra olunmayıb. Bu səbəbdən qanunsuz erməni silahlı birləşmələri cinayətkar əməllərini davam etdirirlər”.

Azərbaycandakı rus icması üçtərəfli sazişin bütün bəndlərinin icra edilməsinə və Rusiyanı qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmağa çağırır.

31 mart - 6 aprel 2022-ci il

Torpağın məhsuldarlığının yüksəldilməsi aqromeliorativ tədbirlərin düzgün aparılmasından keçir

Bu gün dünya miqyasında baş verən xoşagəlməz hadisələr digər ölkələr kimi, bizi də qayğılandırır, yeni geosiyasi reallıqlar fonunda siyasətimizi korrektə etmək məcburiyyətində qoyur. Rusiya və Ukrayna arasında alovlanan və getdikcə miqyasını artıran hərbi münaqişə hər iki ölkə ilə sıx iqtisadi bağları olan Azərbaycan üçün də təsirsiz ötüşməyəcək. Hər iki ölkə soydaşlarımızın ən çox yaşadıkları ölkələrdir. Əgər münaqişə uzun müddət davam edərsə, onların bir hissəsinin vətənə dönüşü baş verə bilər. Digər tərəfdən iqtisadi əlaqələr zəminində Rusiya və Ukraynadan Azərbaycana idxal olunan ərzaq məhsulları xüsusi çəkiyə malikdir. Odur ki, bu deyilənləri nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görməli, baş verə biləcək hər cür kataklizmlərdən sığorta olunmalıyıq. Son illər Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində həyata keçirilən islahat proqramları öz müsbət nəticələrini vermiş, bir sıra əsas ərzaq növləri üzrə idxal minimumuna emişdir. Lakin buğda, duru yağ, kərə yağı, balıq, ət məhsulları və s. üzrə asılılıq qalmaqdadır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanmışdır. Strateji Yol Xəritəsində kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə yanaşı, yaxın illərdə yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. Hazırda ölkə əhalisinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə dövlət tərəfindən kənd təsərrüfatı istehsalına və emal müəssisələrinə texniki və maliyyə dəstəyi davam etdirilir. Əsas istiqamətlər bunlardır: iqlim amillərinin təsirinə qarşı dayanıqlığın artırılması, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə, əkin sahələrinin artırılması, aqrar sahədə kənd təsərrüfatının səviyyəsinin yüksəldilməsi, ölkənin investisiya qoyuluşu baxımından əlverişli ərazilərdə aqroparkların, ərzaq bazalarının yaradılması, suvarma əkinçiliyinin intensiv inkişaf yoluna çıxarılması. Bu gün yeni əkin dövriyyəsinə daxil edilən, suvarılan ərazilərdə müasir texnologiyalar tətbiq edilir, torpaqların münbitliyi artırılır, meliorativ



vəziyyəti yaxşılaşdırılır və bunun fonunda iqtisadi effektivlik təmin olunur. Bu işlərin yüksək səviyyədə icrası üçün bir sıra məsələlərin həlli zəruri vəzifə kimi qarşıya qoyulmuşdur. **Belə ki, yeni əkin dövriyyəsinə cəlb ediləcək torpaqların aqrofiziki və aqrokimyəvi xassələri, məhsulvermə qabiliyyəti, münbitlik göstəriciləri haqqında tam və dəqiq layihələr hazırlamaq üçün həmin ərazilərdə elmi tədqiqat və layihə-axtarış işlərinin aparılmasına ciddi ehtiyac duyulur. Uzun illərin təcrübəsi göstərir ki, torpaqlardan primitiv və kortəbii istifadə qısa müddət ərzində onların əkin dövriyyəsiindən çıxmasına səbəb olur. Prezident İlham Əliyevin 2020-ci il 27 iyul tarixli sərəncamına əsasən təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Proqramı”nın icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də vaxtaşırı müzakirələr aparılır və müxtəlif tədbirlər həyata keçirilir.** Səhmdar Cəmiyyəti tərəfindən 2020-ci ildə İmişli (4357 ha), Biləsuvar (8506 ha), Sabirabad (5000 ha) olmaqla, cəmi 17813 ha sahədə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri həyata keçirilmişdir. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin qarşısında duran ümdə vəzifələrdən biri respublikamızın işğaldan azad olunmuş ərazilərindəki

kənd təsərrüfatına yararlı, suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq işlərin görülməsidir. Bu məqsədlə Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin 1 fevral 2022-ci il tarixində təsdiq edilmiş “İşğaldan azad olunmuş ərazilərdə suvarılan torpaqlarda hidrogeoloji-meliorativ xidmətin təşkil edilməsi haqqında əmrin icrasına başlanılmışdır. Bununla əlaqədar olaraq suvarılan torpaqların xəritələşməsi, məlumat bazasının formalaşdırılması, mütəmadi monitorinqin təşkilinə hazırlıq işlərinin görülməsi, meliorativ tədbirlərin effektivliyinin yoxlanılması və dayanıqlı metodların torpaq istifadəçilərinə öyrədilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulmuşdur. Əmrin icrası ilə əlaqədar hazırda hidrogeoloji-meliorativ xidmətin təşkil olunduğu ərazilər bunlardır: Ağdam (35400 ha), Füzuli (27199 ha) və işğaldan azad olunmuş 138,466 ha, o cümlədən Ağdam (37711 ha), Qubadlı (14956 ha), Laçın (10466 ha), Füzuli (46230 ha), Cəbrayıl (32495 ha), Kəlbəcər (3952 ha), ümumilikdə 201,173 ha. **Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi məqsədilə “Arazboyu” Regional Zonası üzrə müvafiq sahə yaradılmışdır.** Hazırda Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin nəzarətində olan ərazilər faktiki olaraq Şirvan, Muğan-Sal-

yan, Mil-Qarabağ, Qanx-Əyriçay, Masallı-Lənkəran, Gəncə-Qazax, Samur-Abşeron və Arazboyu massivlərin suvarılan torpaqlarını əhatə edir. Mövcud rejim - müşahidə şəbəkəsi qrunut sularının yatım dərinliyinin və mineralaşma dərəcəsi xəritələrinin tərtib olunmasına, torpaqların meliorativ vəziyyətinə nəzarət edilməsinə, suvarma rejiminin korrektə olunmasına, kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılmasına və meliorativ tədbirlərin effektivliyinin artırılması istiqamətində tədbirlərin hazırlanmasına imkan verir. Respublikamızda 2021-ci ilin yekunu üzrə suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətlərin qiymətləndirilməsi və müqayisəli təhlili göstərir ki, qrunut suları bütün torpaqları əhatə edir, müxtəlif genezislərdə yatma dərinliyi 1 metrədən 5 metrə qədər və daha çoxdur. Hesabat ilində suvarılan torpaq sahələrinin hidrogeoloji-meliorativ vəziyyətinin əsas göstəriciləri aşağıdakı kimi olmuşdur: yaxşı - 570.632 ha, kafi - 780.864 ha, kafi, ancaq pisləşmə təhlükəsi olan sahələr - 91791 ha. Mürəkkəb irriqasiya - təsərrüfat şəraitində yeganə hidromeliorativ proqnozlaşdırma metodu riyazi modelləşdirmə metodu hesab olunur. Ancaq hidromeliorativ sistemlərin fəaliyyətinin analitik və yeraltı suların idarə edilməsinin daha effektiv metodu daimi təsir göstərən riyazi modellər əsasında imitasiya model-

ləşdirilməsi metodudur. Bu modelin tətbiqi üçün müvafiq elmi tədqiqat işlərinin aparılmasına zərurət vardır. Aqrotexniki qulluğun səviyyəsini yüksəldən amillərdən bir də torpağın becərilməsi sistemidir. Becərmə yüksək səviyyədə aparılmalıdır. Çünki suvarılan torpaqların keyfiyyətinin və münbitliyinin artırılması bitkilərə sudan məqsədyönlü və səmərəli istifadə etmənin təşkilindən asılıdır. Torpağın becərilməsi sistemi suvarılan torpaqların şorlaşmaması üçün torpağın strukturunun yaranması və saxlanılmasına, eyni zamanda onun üst qatdan buxarlanma intensivliyinin aşağı salınmasına yönəldilməlidir. Şorlaşmanın qarşısının alınması ilə mübarizədə səpindən əvvəl və bitkilərə qulluq zamanı yüksək aqrotexniki tədbirlərin aparılması mühüm rol oynayır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasının birinci pilləsi düzgün əkinçiliyin tətbiqidir ki, bu da gübrələrdən daha səmərəli istifadə, qabaqcıl texnologiyaların tətbiqi, suvarmanın intensiv formada aparılması və digər amillərlə şərtlənir. Aqromeliorativ tədbirlər sistemində, əsasən, aşağıdakılar aid edilir: **- qısamüddətli növbəli əkinlərin yaradılması, üzvi və mineral gübrələmə sisteminin tətbiqi, becərmənin düzgün və vaxt-vaxtında aparılması, suvarma şəbəkəsində olan kanallar, kollektorlar və yollar boyunca tarlaqoruyucu meşə zolaqlarının yaradılması, torpağın strukturunu qoruyan düzgün suvarma texnologiyasının tətbiqi, planlaşdırılan məhsula uyğun optimal suvarma normalarının tətbiqi, şorlaşmış torpaqlarda duzsuzlaşdırıcı suvarma rejiminin tətbiqi və profilaktiki yuma.** Şorlaşmış torpaqlarda əsas bitkilərdən sonra quraqlıqda davamlı olan bitkilərin əkilməsi məsləhətdir. Bu ikinci əkinlər zamanı həm əlavə məhsul əldə edilir, həm də əsas bitkidən sonra buxarlanma hesabına duzların yuxarı qatlara qalxmasına imkan verməməklə əlavə meliorativ effekt yaradır. 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə mənəvi-psixoloji amillərlə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişafında da yeni imkanlar açdı. Bulaqlarımız, çaylarımız, su hövzələrimiz, meşə massivlərimiz özümüzə qaytarıldı. Bütün bu imkanların gətirəcəyi iqtisadi dividendləri, onların bəhrəsini yaxın illərdə görəcəyik.


Zülfü İLYASOV,
“İqtisadiyyat”
qəzetinin xüsusi müxbiri

Rusiya Azərbaycan ilə milli valyutalar üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir

“Ödənişlə bağlı çətinliklər rublun məzənnəsinin dəyişməsindən qaynaqlanır. Bu məsələnin həllinə milli valyutalarda hesablaşmalara keçid kömək edəcək”. Bunu Rusiyanın Azərbaycanı səfəri Mixail Boçarnikov mətbuat konfransında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycanla ticarət sahəsində əməkdaşlığa təsiri və ölkələr arasında müqavilələr üzrə ödənişlər zamanı problemlərin yaranıb-yaranmaması haqqında sualı cavablandırarkən deyib. “Bəyannaməyə uyğun olaraq bank sahəsində milli valyutalarda əməkdaşlığı genişləndirmək niyyətindəyəm ki, bu da sözügedən problemin həllinə kömək edəcək. Artıq bu istiqamətdə müəyyən müsbət addımlar atılıb”, – səfir bildirib. O, həmçinin mart ayında Rusiyanın Gömrük Xidmətinə təmsil edən nümayəndə heyətinin Azərbaycana səfər etdiyini və səfər çərçivəsində xarici iqtisadi fəaliyyətin iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkilinə yönəlmiş “Yaşıl dəhliz” pilot layihəsinin təqdimatının keçirildiyini xatırladı. M.Boçarnikovun sözlərinə görə, 2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 20% artıb. O, əmtəə dövriyyəsinin artım perspektivlərinin kifayət qədər müsbət olduğunu deyib.



31 mart - 6 aprel 2022-ci il



İşləri aparmış, bunu sanballı kitabları ilə sübuta yetirməyə çalışmışdır. Şübhəsiz, həmin əsərlər bu sahəyə maraq göstərən tədqiqatçılar üçün də olduqca dəyərlidir. Bunlardan “Dövlət maliyyəsi və Türkiyənin sosial-iqtisadi inkişafı”, “Türkiyə-Turqut Özal: iqtisadi möcüzələr” adlı kitabları təqdirəlayiqdir. İqtisadçı alim olmasına baxmayaraq, Dünyamalı müəllim yaradıcılığının bir qismini müxtəlif ictimai-siyasi, hətta ədəbi mövzulara həsr etmişdir. Bunların əsas qayəsini isə vətənpərvərlik, gənclərə vətən sevgisi kimi müqəddəs amallara çağırış motivləri təşkil edir.

Alim həm də vətənsəvər olduğda, xalqın həyatı problemləri ilə nəfəs aldığında milləti üçün daha faydalı olur. Millətsevərlik və vətənpərvərlik onun həyatının mənasıdır. 1989-1992-ci illərdə ölkəmizdə milli-azadlıq hərəkatı qaynayıb coşanda, o da bu proseslərdə öz qələmi ilə yaxından iştirak etmişdir. 1991-ci ildə türk professoru Utkan Qocaturkün “Atatürk” kitabını Azərbaycan dilinə çevirmiş, insanları azadlığa, müstəqilliyə səsləyən ön söz yazmış, qardaş ölkənin sosial-iqtisadi həyatı ilə maraqlanan geniş oxucu kütləsinə erməgan etmişdir. Müəllif kitabı yazdığı ön sözdə atatürkçülüyn, kamalizmin mahiyyətini açıqlamış, Azərbaycan və Türkiyə arasında əlaqələrin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi zərurətini önə çəkmiş, insanları azadlığa, müstəqilliyə səsləyən fikirlərə geniş vərəmişdir. Məlumdur

ki, xalqımız uzun illər erməni təcavüzünə məruz qalmış, min bir əzab-əziyyət çəkmişdir. Müəllif bütün bu haqsızlıqlara göz yuma bilmir, ürək ağrısı ilə yaşayır, bütün bu vəhşilikləri dünya birliyinə çatdırmaq üçün özünün növbəti – “Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada - hadisələrin və faktların xronikası” adlı kitabını yazır. Böyük zəhmətlə araba-ərsəyə gələn kitabda hadisələr real faktlara söykənərək, xronoloji ardıcılıqla verilib. Kitab ərəb dilinə tərcümə edilərək, ərəb ölkələrində də geniş yayılmışdır. “İslam Konfransı Təşkilatı” yeganə beynəlxalq təşkilatdır ki, erməni vəhşiliklərini ilk dəfə olaraq “təcavüz” adlandırmışdır ki, məhz bu məsələdə adiçəkilən kitabın da rolu danılmazdır.

Daim öz dədə-baba yurdu, suyunu içib, havasını udduğu, saf təbiətli vətəni – Borçalı mahalının el sənətinə, folklor yaradıcılığına, aşıq ədəbiyyatına sonsuz məhəbbət bəsləyən alim, onun tarixinə, ədəbiyyatına olan marağını öz yaradıcılığında əks etdirməyə bilməzdi. “Borçalının söz xəzinəsi” kitabına göstərdiyi dəstək bunu bir daha sübut edir.

Dünyamalı Vəliyev 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri olmuş və ölkəmizdə beynəlxalq iqtisadi münasibətlər sahəsində normativ aktların hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.

1995-ci ildən Azərbaycan Universitetində “İqtisadiyyat” kafedrasının müdiri olmuş Dünyamalı Vəliyev həm də sanballı dərslərlərin müəllifidir: “Beynəlxalq iqtisadiyyat” (1998), “Beynəlxalq maliyyə” (2000), “Vergi hüququ” (2003) kitabları Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərslək kimi təsdiq edilmişdir.

“İpək yolu” jurnalının redaktoru olmuş, İpək yolu, onun Azərbaycan iqtisadiyyatında rolu, qloballaşma və onun nəticələri haqqında çoxsaylı məqalələr yazmışdır. Doktorluq işi “Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitinə integrasiyanın aktual problemləri” mövzusunda həsr edilmişdir. “Karyera: şəxsi müvəfəqiyyətin strategiyası” adlı kitabı gənclər tərəfindən rəğbətə qarşılanmışdır.

Mənalı ömrünü maarifin, iqtisadiyyatın inkişafına həsr etmiş alim iyirmi kitab və 100-dən çox məqalənin müəllifidir, 50 ildən çoxdur ki, bu sahədə yorulmadan çalışır, xalqın məhz elm yolumasına öz məhsuldar qələmindən töhfələr verir. Azərbaycanın elm və mədəniyyətini Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Tehran, Tokio şəhərlərində keçirmiş elmi konfranslarda ləyaqətlə təmsil etmişdir. İnanırıq ki, ömrünün bu müdriklik çağında alim hələ neçə-neçə maraqlı əsərləri ilə oxucularını yenə də sevindirəcəkdir. Uğurları daimi olsun.

**Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) “Dünya
iqtisadiyyatı” kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor
İrşad Kərimli,**

**Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) İslam Ma-
liyyə Tədqiqat Mərkəzinin
tədqiqatçısı Əfqan Musayev**

manatla		
AKTİVLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I.UZUMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	648 327,23	726 076,13
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlakla investisiyalar		
Qeyri-maddi aktivlər	693 011,30	756 732,17
Taxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	1 400 000,00	1 100 000,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları	1 400 000,00	1 100 000,00
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	312 500,00	312 500,00
Təsisiç və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	3 053 838,53	2 895 308,30
II . QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	80 073,25	160 574,40
Debitor borcları:	905 829,57	814 284,70
birbaşa sığorta üzrə	577 043,46	384 486,59
təkrarsığorta əməliyyatları üzrə:	33 670,39	53 325,93
- təkrarsığortacı üzrə	33 670,39	53 325,93
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə		
büdcə üzrə	171 699,07	180 093,34
iddia tələbləri üzrə	13 094,46	13 094,46
işçi heyəti üzrə	37 647,82	26 426,68
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	72 674,37	156 857,70
Pul vəsaitləri və onların ekvivalentləri:	6 572 593,74	7 061 155,46
kassa	11 472,25	1 497,75
hesablaşma hesabı	1 579 294,55	320 129,81
valyuta hesabı	26 152,25	2 190,50
depozit hesablar	4 955 000,04	6 735 000,04
sair pul vəsaitləri	674,65	2 337,36
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortacıların payı:	262 509,35	218 278,97
hayat sığortası sahəsi üzrə		
qeyri-hayat sığortası sahəsi üzrə	262 509,35	218 278,97
Sair qısamüddətli aktivlər:	64 964,71	30 795,86
gələcək hesabat dövrlərinin xərcləri	61 524,65	25 190,72
verilmiş avanslar		
təhlət hesablar	3 440,06	5 605,14
Sair aktivlər	845 267,95	870 628,44
Cəmi qısamüddətli aktivlər	8 731 238,57	9 155 717,83
CƏMİ AKTİVLƏR	11 785 077,10	12 051 026,13

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	8 925 439,65	8 925 439,65
Emissiya gəliri		
Geri alınmış kapital (səhmələr)		
Kapital ehtiyatları:	177 055,20	177 055,20
yenidən qiymətləndirilmə üzrə ehtiyat	177 055,20	177 055,20
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərərlər)	507 853,66	- 1 248 755,45
Hesabat dövründə xalis mənfəət (zərərlər)	155 210,92	-1 711 560,43
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərərlər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərərlər)	352 642,74	462 804,98
Elan edilmiş dividendlər		
Cəmi kapital	9 610 348,51	7 853 739,40
II. UZUMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	1 953 398,67	3 889 870,95
Hayat sığortası sahəsi üzrə :		
Qeyri-hayat sığortası sahəsi üzrə:	1 953 398,67	3 889 870,95
Qarşısalmına tədbirləri fondu		21 058,49
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Taxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :		
əməyin ödənilməsi üzrə büdcə üzrə		
sosial sığorta və təminat üzrə digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzumüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	12 423,14	
təkrarsığortacı üzrə	12 423,14	
təkrarsığortalı üzrə		
Təsisiç və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	1 965 821,81	3 910 929,44

III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	14 975,93	17 771,06
əməyin ödənilməsi üzrə büdcə üzrə		
sosial sığorta və təminat üzrə digər məcburi ödənişlər üzrə asılı təşkilatlar üzrə	14 975,93	
sair kreditorlar		17 771,06
Sair qısamüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təsisiç və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	193 930,85	268 586,23
Cəmi qısamüddətli öhdəliklər	208 906,78	286 357,29
CƏMİ ÖHDƏLİKLƏR	2 174 728,59	4 197 286,73
CƏMİ KAPITAL VƏ ÖHDƏLİKLƏR	11 785 077,10	12 051 026,13

manatla	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	4 821 449,68
birbaşa sığorta üzrə sığorta haqları	4 741 064,60
təkrarsığorta üzrə təkrarsığorta haqları</	

S.Y. Bakuvi küçəsi 35
AZ 1072, Bakı, Azərbaycan
Tel. : +994 (50) 2255050

"BAKISIĞORTA" AÇIĞ SƏHMDAR CƏMIYYƏTİ
Təsisçisinə və Rəhbərliyinə

Biz "BAKISIGORTA" Açq Şahmdar Camiyyatinin 31 dekabr 2021-ci il tarixinə şhamiyyətli uqot siyasətinin və digər izahedici qeydlərin xəş xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarını auditiiri aparmışq.

Hesab edirik ki, Camiyyatin qoşma maliyyə hesabatları bütün şhamiyyətli aspektlərdə Maliyyə Hesabatlarını Beynəlxalq Standartlarına (MHBS)-ya uyğun olaraq hazırlanmışdır.

Roy üçün əsaslar

Biz auditli Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlaqə olaraq hesabatotırım "Maliyyə hesabatlarının audit üçün audit məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etiki normalar ilə Mühasiblər Beynəlxalq Etika Standartları Şurasının "Etiki Məcəlləsinin" (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyil və biz digər etiki öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi oxşadığımız üçüncü tərəfi və münasibəti.

Əsas audit məsələləri

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dəlaldüzüq və ya səhvələr nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesablarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkədən başqa münaib alternativ olmadığını bildirdi, halbki rəhbərlik Cəmiyyətin fəaliyyət fəaliyyət göstərən qəbuluqun qiyamətlandırılması, müvafiq hallarda fəaliyyət fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət fəaliyyət prinsipinin

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz tərif edilməli maliyyə hesabatlarında bir tam kimi; dəlilsizlik və ya səhvələr nəticəsində, əhəmiyyəti təbiişirən oluru-olmadığına dair kafir əminlik əldə etmək və rəyimiz dəlil olan ədalət bəhsatini dərs etməkdir. Kafir əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanət vermür ki, əhəmiyyəti təbiişirən olduğu olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onun həmişə aşkarlayır. Təbiişirən dəlilsizlik və ya səhvələr nəticəsində yaranma bilən və ayrılıqda yaxud məxəru olub, istifadəsindəlik bəhsatı maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyəti hesab edirik.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə təbiiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Bəz hənçimimiz:

- Maliyyə hesabatlarında daldızdırıl və ya səlvərlə nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk.

- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti, bu şərtlə şəxslərin özünə və digərlərinə qarşı cavabdehlik və etibarlı davranışlarının qorunması.

- İstisna edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndiririk.
- Mühəsibət uçotunun fəasiləsizlik prinsipi rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə ediləndi artı sühüblərin əsasında Cəmiyyətin fəaliyyətini fəasiləsiz davam etmək imkanını

ciddi süblha aqya bilən hadisələr və ya sənətlərə bağlı əhəmiyyətli qeyri-müəyyənlərin müvədd olub-olmadığını dər nəticə çıxarır. Əhəmiyyətli qeyri-müəyyənlərin müvədd olduğu haqqında nəticə çıxardığımda, auditor hesabatımızda müəyyən hesablarındakı əlaqəli məlumatların açıqlanmasında diqqət yetirməlik və ya bəla məlumatların açıqlanmasa kifayət olmadığı halda, rəyimizdə dəyişiklik etməylik. Nəticələrimiz auditor hesabatımızın tarixindəndə əldə edilən əldə sübutların əsaslandırma, Lakin sonrakı hadisələr və ya sənətlər Cəmiyyətin fəaliyyətinin dəyişdirilməsinə səbəb ola bilər.

Biz iqtisadi subyektlərin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərə yanaşı auditin planlaşdırılması haqqı və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Sarbest auditor
Elnur Ibrahimov
28 mart 2022-ci

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü
SA 328 2

31 mart - 6 aprel 2022-ci il

"Xalq Sığorta" ASC-nin 31 dekabr 2021-ci il Şəbəkə Sığorta Brokeri MMC-nin 31 mart 2021-ci il tarixinə tarixinə BALANS HESABATI

manatla,		
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Əsas vəsaitlər	7 957 003.65	8 672 607.71
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	73 398.79	74 046.93
Daşınmaz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	489 002.20	886 535.50
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	16 179 947.08	17 939 447.08
dövlət qiymətli kağızları	15 879 947.08	17 639 447.08
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	300 000.00	300 000.00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	15 312 500.00	15 312 500.00
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	40 011 851.72	42 885 137.22
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	-	-
Debitor borcları:		
birbaşa sığorta üzrə	5 628 949.77	9 612 695.74
təkrarsığorta əməliyyatları üzrə :	4 361 089.76	8 509 537.49
- təkrarsığortaçı üzrə	27 300.69	46 799.13
- təkrarsığortalı üzrə	23 693.97	23 754.42
- təkrarsığortalı üzrə	3 606.72	23 044.71
asılı təşkilatlar üzrə		
büdcə üzrə	871 457.73	722 265.21
iddia tələbləri üzrə		
işçi heyəti üzrə	39 134.11	42 359.60
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	329 967.48	291 734.31
Pul vəsaitləri və onların ekvivalentləri:	27 701 943.61	26 797 277.28
kassa	231.34	3 960.89
hesablaşma hesabı	2 987 629.19	773 993.88
valyuta hesabı	27 058.11	33 046.78
depozit hesablar	24 680 000.00	25 980 000.00
sair pul vəsaitləri	7 024.97	6 275.73
Qısamüddətli maliyyə aktivləri:	-	-
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	-	-
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	1 915 645.31	1 005 322.96
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	1 915 645.31	1 005 322.96
Sair qısamüddətli aktivlər:	207 675.41	43 060.72
gələcək hesabat dövrlərinin xərcləri	207 675.41	43 060.72
verilmiş avanslar	-	-
təhtəl hesablar	-	-
Sair aktivlər	-	-
Cəmi qısamüddətli aktivlər	35 454 214.10	37 458 356.70
CƏMI AKTİVLƏR	75 466 065.82	80 343 493.92

III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	315 396.04	-
Kreditör borcları:	31 013.26	231 279.18
əməyin ödənilməsi üzrə		-
büdcə üzrə		231 279.18
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar	31 013.26	-
Sair qısamüddətli öhdəliklər:	38 966.12	38 966.12
gələcək hesabat dövrünün gəlirləri	38 966.12	38 966.12
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	-	-
Cəmi qısamüddətli öhdəliklər	385 375.42	270 245.30
CƏMI ÖHDƏLİKLƏR	26 276 878.78	26 125 115.57
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	75 466 065.82	80 343 493.92

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	35 895 778.43
birbaşa sığorta üzrə sığorta haqları	35 632 878.04
təkrarsığorta üzrə təkrarsığorta haqları	61 536.88
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	127 135.17
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar üzrə	74 228.34
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfə)	-940 120.65
İnvestisiya gəlirləri üzrə	2 279 826.51
Subroqasiya gəlirləri	201 324.59
Sair gəlirlər	592 302.17
CƏMI GƏLİRLƏR	38 029 111.05
Xərclər	
Əsas əməliyyat xərcləri:	25 290 254.21
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	21 820 500.44
qaytarılan sığorta haqları üzrə	706 004.10
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1 525 704.07
qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	206 340.97
sığorta fəaliyyəti üzrə sair xərclər	1 031 704.63
İşlərin aparılması xərcləri	7 686 520.79
Sair xərclər	23 144.74
CƏMI XƏRCLƏR	32 999 919.74
Maliyyə mənfəəti (zərəri)	5 029 191.31
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi	0.00
Vergiqoyulmadan əvvəl mənfəət (zərə)	5 029 191.31
Mənfəat vergisi	0.00
Hesabat dövründə xalis mənfəət (zərə)	5 029 191.31

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	58 750 500.00	58 750 500.00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərə)	- 9 561 312.96	- 4 532 121.65
Hesabat dövründə xalis mənfəət (zərə)	8 060 871.81	5 029 191.31
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərə)		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət ödənilməmiş zərə)	- 7 622 184.77	- 9 561 312.96
Elan edilmiş dividendlər		
Cəmi kapital	49 189 187.04	54 218 378.35
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	24 532 621.06	24 562 419.36
Həyat sığortası sahəsi üzrə:		
Qeyri-həyat sığortası sahəsi üzrə:	24 532 621.06	24 562 419.36
Qarşısılınma tədbirləri fondu	491 732.09	647 113.06
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları:	-	30 774.57
əməyin ödənilməsi üzrə	-	-
büdcə üzrə	-	-
sosial sığorta və təminat üzrə	-	-
digər məcburi ödənişlər üzrə	-	-
asılı təşkilatlar üzrə		
sair kreditorlar		30 774.57
Sair uzunmüddətli öhdəliklər:	-	-
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	867 150.21	553 331.53
təkrarsığortaçı üzrə	867 150.21	553 331.53
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		61 231.75
Cəmi uzunmüddətli öhdəliklər	25 891 503.36	25 854 870.27

"ANR Audit" MMC AZ1096, İstəki 7, Q. Qurbanov pr. 84/78 Tel.: +99450 223 60 75 office@annaudit.az www.annaudit.az

MÜSTƏQİL AUDİTORUN HESABATI

Xalq Sığorta" Açıq səhmdar cəmiyyətinin səhmdarlarına

Ray
Biz "Xalq Sığorta" Açıq səhmdar cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, hübelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.
Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinə, hübelə maliyyə nəticələrinə və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Ray üçün əsaslar
Biz audit Beynəlxalq audit standartlarını (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bəlməsində təsvir edilir. Biz Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə edilmiş audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dəlildəlik və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqla, rəhbərlik Cəmiyyəti həq etmək və ya işin dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməklən həqə minimum alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fəaliyyət fəaliyyət göstərən qəbuliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyət fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat qaydada fəaliyyət fəaliyyət prinsiplərinə istisna edilməsinə görə məsuliyyət daşıyır.

Ray etməyi məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarını təqdim etmə prosesində nəzarətə görə məsuliyyət daşıyır
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dəlildəlik və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhriflər barə bir halda əsər edəcəyini zəmanət vermir. Təhriflər dəlildəlik və ya səhvlər nəticəsində yaranı bilər və ayrılıqla yaxud məcmu olaraq, istifadəçilərin bəzi maliyyə hesabatları arasında qəbuli edildikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

"ANR Audit" MMC-nin direktor-auditoru
Rəhbərlik, Azərbaycan Respublikası
14 mart 2022-ci il

Naniq Abbash

manatla		
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	4 832,22	5 903,94
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	54 206,88	48 786,24
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	0,00	0,00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	59 039,10	54 690,18
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	93 398,85	134 895,34
birbaşa sığorta üzrə		
təkrarsığorta əməliyyatları üzrə:	81 155,09	126 694,55
- təkrarsığortaçı üzrə		
- təkrarsığortalı üzrə	81 155,09	126 694,55
asılı təşkilatlar üzrə		
büdcə üzrə	12 243,76	8 200,79
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar		
Pul vəsaitləri və onların ekvivalentləri:	70 318,24	72 841,04
kassa	16 406,91	4 556,91
hesablaşma hesabı	24 142,07	23 889,29
valyuta hesabı	29 769,26	44 394,84
depozit hesablar	0,00	0,00
sair pul vəsaitləri		
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:		
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	7 876,01	7 876,01
gələcək hesabat dövrünün gəlirləri	6 248,01	6 248,01
verilmiş avanslar		
təhtəl hesablar		1 628,00
Sair aktivlər	1 567,85	0,00
Cəmi qısamüddətli aktivlər	165 284,94	215 612,39
CƏMI AKTİVLƏR	224 324,04	270 302,57

manatla	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	0,00
birbaşa sığorta üzrə sığorta haqları	
təkrarsığorta üzrə təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfə)	
İnvestisiya gəlirləri üzrə	
Subroqasiya gəlirləri	
Sair gəlirlər	151 583,27
CƏMI GƏLİRLƏR	151 583,27
Xərclər	
Əsas əməliyyat xərcləri:	0,00
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	
qaytarılan sığorta haqları üzrə	
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	
qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	133 001,37
Sair xərclər	479,08
CƏMI XƏRCLƏR	133 480,45
Maliyyə mənfəəti (zərəri)	18 102,82
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi	0,00
Vergiqoyulmadan əvvəl mənfəət (zərə)	18 102,82
Mənfəat vergisi	1 646,22
Hesabat dövründə xalis mənfəət (zərə)	16 456,60

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	20,00	20,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərə)	59 989,00	77 305,88
Hesabat dövründə xalis mənfəət (zərə)	44 553,12	16 456,60
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərə)		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərə)	15 435,88	60 849,28
Elan edilmiş dividendlər		
Cəmi kapital	60 009,00	77 325,88
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:		
Həyat sığortası sahəsi üzrə:		
Qeyri-həyat sığortası sahəsi üzrə:		
Qarşısılınma tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları:		0,00
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzunmüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	60 043,04	88 227,70
təkrarsığortaçı üzrə	60 043,04	88 227,70
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	104 272,00	104 200,00
Sair öhdəliklər	164 315,04	192 427,70
Cəmi uzunmüddətli öhdəliklər	164 315,04	192 427,70
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	0,00	548,99
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar	0,00	548,99
Sair qısamüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	0,00	548,99
Cəmi qısamüddətli öhdəliklər	164 315,04	192 976,69
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	224 324,04	270 302,57

Asiya İnkişaf Bankı

Azərbaycanla əməkdaşlıq prioritetlərini açıqlayıb

2022-2023-cü illərdə Asiya İnkişaf Bankı (AİB) peşə-texniki təhsilin inkişafında iştirakı hesabına insan kapitalını möhkəmləndirməyi planlaşdırır ki, bu da Azərbaycanda müasir peşə məktəblərinin tikintisinə və təkmilləşdirilməsinə, islahatların keçirilməsinə xidmət edəcək.

Bunu Trend-ə müsahibəsində AİB-in Azərbaycanla nümayəndəliyinin rəhbəri Kəndis Makdeyqan deyib.

O qeyd edib ki, AİB-in prioritetləri sırasında regional suvarma şəbəkəsinin yenidən qurulması, kənd təsərrüfatı fəaliyyətinin fəallaşdırılması və ərzaq təhlükəsizliyinin təmin olunması yer alır.

K.Makdeyqan əlavə edib ki, 2021-ci

31 mart - 6 aprel 2022-ci il

Азербайджан ответил Совбезу Армении: «Нам нужен мир, а не игра»



«В связи с заявлением Совета безопасности Армении от 28 марта 2022 года МИД Азербайджана заявляет, что непосредственной причиной роста напряженности в регионе является невыполнение Арменией взятых на себя обязательств. Именно нарушение Арменией положений трехстороннего заявления увеличивает градус напряжения в регионе и подрывает миротворческие усилия». Об этом говорится в распространенном во вторник, 29 марта, заявлении Министерства иностранных дел Азербайджана. В ведомстве напомнили руководству Армении, что человечество еще не придумало лучшего средства международного сдерживания, чем международное право. «Такое государство, как Армения, с одной стороны, грубо нарушает международное

право, а с другой – не может говорить о механизме международного сдерживания. Если члены Совета безопасности Армении до сих пор не знают, что такое лучшее средство международного сдерживания, то мы еще раз повторим для них фундаментальные принципы международного права: уважение суверенитета и международных границ государств, невмешательство во внутренние дела других стран и соблюдение международных обязательств», - отмечается в документе.

Министерство иностранных дел также прокомментировало заявление армянской стороны о начале переговоров по мирному договору между Азербайджаном и Арменией.

«Хотелось бы напомнить, что впервые азербайджанская сторона на самом высоком уровне еще год назад выдвинула предложение о подписании мирного договора с Арменией, а месяц назад озвучила и конкретные принципы, на которых должно основываться соглашение. Если армянская сторона рассматривает вопрос мирного договора как серьезный шаг, а не очередную общественную информационную акцию, то пора переходить к конкретным шагам. Еще раз хотим отметить, что Азербайджан со своей стороны готов к этому», - подчеркнули в МИД.

«Заявление депутата Госдумы Михаила Делягина по Азербайджану неприемлемо»

Об этом на пресс-конференции в Баку сказал посол России в Азербайджана Михаил Бочарников. По его словам, слова парламентария не отражают официальную позицию Москвы и уже были раскритикованы Кремлем и МИД России. «Считаю такие заявления неприемлемыми

и наносящими ущерб отношениям России и Азербайджана», – добавил Бочарников. Напомним, что ранее депутат Государственной Думы Михаил Делягин призвал нанести удары по нефтяному промыслу Азербайджана на фоне обострения ситуации в Карабахе.

Забелин подтвердил принятие скандального заявления Республиканским советом Русской общины Азербайджана



ПОЗИЦИЮ.

«Прошу обратить внимание на последние слова нашего заявления. Там мы призываем к миру, дружбе и возобновлению связей между Россией и Украиной. Это два славянских народа. Вы думаете, мы сами не переживаем из-за этой ситуации? Мы все очень переживаем.

Что страшного в том, что Республиканский совет общины принял такое заявление? Заметьте не Русская община, а именно Республиканский совет. Кстати, один-два члена Республиканского совета проголосовали против принятия заявления. Большинство голосов мы это заявление приняли. Мы высказали свое мнение на этот счет. Здесь нет ничего противоречащего миру и добрым отношениям между Азербайджаном и Украиной, а также Россией и Украиной.

Что касается моей личной позиции как депутата Азербайджана, то я очень огорчен военными действиями в Украине. Как депутат я приверженец нейтральной позиции. Есть люди, которые более эмоционально восприняли наше заявление. Заявление принято, мы можем с кем-то поговорить, поспорить об этом», — добавил он.

«Xalq Həyat» Sığorta Şirkəti ASC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

		<i>manatla</i>
A K T İ V L Ə R	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Əsas vəsaitlər	302 661,90	268 083,60
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		
Daşınmaz əmlakla investisiyalar		
Qeyri-maddi aktivlər	235 240,25	297 000,37
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	6 216 200,00	9 235 600,00
dövlət qiymətli kağızları	6 116 200,00	8 178 600,00
qeyri-dövlət qiymətli kağızları	0,00	957 000,00
sair maliyyə aktivləri	100 000,00	100 000,00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
<i>Cəmi uzunmüddətli aktivlər</i>	6 754 102,15	9 800 683,97
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	0,00	0,00
Debitor borcları:	789 746,87	2 570 266,19
birbaşa sığorta üzrə	639 981,55	2 319 619,51
təkrarsığorta əməliyyatları üzrə:	0,00	0,00
- təkrarsığortaçı üzrə		
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə		
büdcə üzrə	122 069,15	238 515,91
iddia tələbləri üzrə		
işçi heyəti üzrə	0,00	12 130,77
sığortahılara verilən borclar üzrə		
sair debitorlar	27 696,17	0,00
Pul vəsaitləri və onların ekvivalentləri:	9 067 034,49	10 502 247,14
kassa		
hesablama hesabı	750 085,61	1 104 676,14
valyuta hesabı	140 115,06	172 075,26
depozit hesablar	8 175 000,00	9 225 000,00
sair pul vəsaitləri	1 833,82	495,74
Qısamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	0,00	0,00
Sığorta ehtiyatlarında	552 831,68	918 115,52
təkrarsığortacıların payı:		
həyat sığortası sahəsi üzrə	552 831,68	918 115,52
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	0,00	0,00
gələcək hesabat dövrlərinin xərcləri	0,00	
verilmiş avanslar	0,00	0,00
təhtat hesablar	0,00	0,00
Sair aktivlər	0,00	0,00
<i>Cəmi qısamüddətli aktivlər</i>	10 409 613,04	13 990 628,85
CƏMİ AKTİVLƏR	17 163 715,19	23 791 312,82

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	15 000 000,00	15 000 000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-938 567,49	453 105,41
Hesabat dövründə xalis mənfəət (zərər)	200 818,40	1 391 672,90
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər	0,00	0,00
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-1 139 385,89	-938 567,49
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	14 061 432,51	15 453 105,41
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	3 033 051,73	5 799 672,37
Həyat sığortası sahəsi üzrə :	3 033 051,73	5 799 672,37
Qeyri-həyat sığortası sahəsi üzrə:		
Qarşısalmına tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :	0,00	13 233,55
əməyin ödənilməsi üzrə	0,00	0,00
büdcə üzrə	0,00	0,00
sosial sığorta və təminat üzrə	0,00	0,00
digər məcburi ödənişlər üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə	0,00	0,00
sair kreditörlər	0,00	13 233,55
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri	0,00	0,00
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	69 230,95	99 846,70
təkrarsığortaçı üzrə	69 230,95	99 846,70
təkrarsığortalı üzrə		
Təsisiç və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	3 102 282,68	5 912 752,68

III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qisamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qisamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		157 298,54
Kreditör borcları:	0,00	0,00
əməyin ödənilməsi üzrə		0,00
büdcə üzrə	0,00	0,00
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər	0,00	0,00
Sair qisamüddətli öhdəliklər:	0,00	2 268 156,25
gələcək hesabat dövrünün gəlirləri	0,00	2 268 156,25
alınmış avanslar		0,00
Təsici və ya şəhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	0,00	0,00
<i>Cəmi qisamüddətli öhdəliklər</i>		2 425 475,49
CƏMI ÖHDƏLİKLƏR	3 102 282,68	8 338 207,41
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	17 163 715,19	23 791 312,82

mənaillə	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	6 138 146,84
birbaşa sığorta üzrə sığorta haqları	6 112 863,58
təkrarsığorta üzrə təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	25 283,26
təkrarsığortaya verilmis müqavilələr üzrə komissiyon muzzdlar üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-2 401 336,41
İnvestisiya gəlirləri üzrə	1 446 991,75
Subroqasiya gəlirləri	
Sair gəlirlər	51 255,14
CƏMİ GƏLİRLƏR	5 235 057,32
Xərçələr	
Əsas əməliyyat xərçələri:	1 162 383,11
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	136 140,55
qaytarılan sığorta haqları üzrə	613 684,72
tənzimləmə xərçələri	0,00
təkrarsığortaya verilmis sığorta haqları üzrə	292 945,60
qarşılıqlı tədbirlər fonduna ayırmalar üzrə	0,00
sığorta fəaliyyəti üzrə sair xərçələr	119 612,24
İşlərin aparılması xərçələri	2 523 702,77
Sair xərçələr	0,00
CƏMİ XƏRÇELƏR	3 686 085,88
Maliyyə mənfəəti (zərəri)	1 548 971,44
Mənfəətin nizamlanma kapitalına yönəldilən hissəsi	
Vergiyəyülmədən əvvəl mənfəət (zərar)	1 548 971,44
Mənfəət vergisi	157 298,54
Hesabat dövründə xalis mənfəət (zərar)	1 391 672,90


"TNM Audit" MMC
MÜSTƏQİL AUDİTORİN HESABATI (Ray No: 2H2ScD1h)

"Xalq Həyat" Sığorta Şirkəti Açıq səhmdar cəmiyyətinin səhmdarlarına

Ray

Biz "Xalq Həyat" Sığorta Şirkəti Açıq səhmdar cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2021-ci il tarixində maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabından və göstərilən tarixdə başa çatın üçün pul vasitələrinin hərəkəti hesabından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərindən qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatın üçün pul vasitələrinin hərəkəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdən ədalətli şəkildə əks etdirir.

Ray üçün əsaslar

Biz audit Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatın "Maliyyə hesabatlarının auditü üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə aid olan etik normaları tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dələduzlü və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etməkdə və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud buna ehtimaldan başqa münaib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fəaliyyət faaliyyət göstərən kəfaliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyət faaliyyətə aid olan məsələlər haqqında məlumatların açılmasına və mühəsisat uçuotunda fəaliyyət faaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzəratə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarına dair tam kimi, dələduzlü və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafı əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafı əminlik əminliyin yüksək səviyyəsindədir, lakin o BAS-lara uyğun aparılması audit əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zamanət vermür. Təhriflər dələduzlü və ya səhvler nəticəsində yaranan bəla və ayrılıqdakı yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Nəcəf Talibov

"TNM Audit" MMC-nin direktor-auditörü
Baki şəhəri, Azərbaycan Respublikası
17 mart 2022-ci il

O, BÜTÜN ÖMRÜNÜ İQTİSADI TƏHSİLİN İNKİŞAFINA HƏSR ETMİŞDİ

İş otağında kitabların çoxdur. Həddindən artıq, – deyərdim həтта. Onların arasında bir kitab var, arabir vərəqləyirəm, dəyərlı bir dostumu yada salıram. 2007-ci ildə çapdan çıxmış bu kitab da elə onun 70 illik yubileyinə həsr olunmuşdu.

İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Fuad Ələsgərov bu kitabda sanki oxucularla ürək sözlərini bölüşür, xatirələrini danışır. “Fuad Ələsgərov: İnsanlara görə ol” - gözüm titul vərəqində yazdığı sözlərə sataşır:

**“Xatirə bitəndi ürəklə əksən,
Yaddaş itirəni kağız itirmir.
Yaxşılar yol çəkən, pislər yol sökən,
Miyana adamlar yuxuma girmir...”**


Məmməd Araz.
İnsanlara, elmimizə görə olan
akademik Ziyad Əliabbas oğluna.

Fuad Ə., 07.08.2008.

Yaşasaydı, 85 yaşını qeyd edəcəkdik bu il...

Bütün ömrünü iqtisadi təhsilin inkişafına həsr etmişdi Fuad Ələsgərov.

F.Ələsgərov 1937-ci il fevralın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirib, K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin Əmtəəşünaslıq və qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili ixtisasını bitirmişdir. Aspiranturanadan sonra Praqada Ali İqtisad Məktəbinin Daxili ticarət fakültəsində staj keçməklə, qısa müddətdə çex dilini öyrənərək, Avropa ölkələrindəki ticarət əlaqələrinin iqtisadi mahiyyətini mənimsəmiş və 1964-cü ildə Praqada ilk, hal-hazırda yeganə azərbaycanlı olaraq iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Sovet dönməsində ölkə hüduqlarından kənarda, özü də çox gənc yaşlarında – 27 yaşında dissertasiya müdafiə etmək hər alimin işi deyildi. Həmin ildə təkcə bu institutun deyil, respublikanın, demək olar ki,



bütün gəncləri Fuad müəllimə pərəstiş ediblər. F.Ələsgərov 1964-cü ildən taleyini təhsilə bağlamış, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim, sonra dekan müavini və nümunəvi dekan olmuşdur. O, məhsulun keyfiyyətinin yüksəldilməsinin mahir bilicisi kimi nəinki respublikada, eləcə də keçmiş SSRİ-də və xaricdə tanınan bir alim olmuşdur. Təhsildəki uğurlarına görə Fuad Ələsgərov SSRİ Təhsil Nazirliyinin təsis etdiyi “Ali məktəbdə yüksək nailiyyətlərə görə” döş nişanı ilə təltif edilmişdir. 1976-cı ildə F.Ələsgərov “Xalq istehlakı mallarının keyfiyyətinin yüksəldilməsinin iqtisadi problemləri və ticarət” mövzusunda doktorluq işini uğurla müdafiə edib. Bu sahənin görkəmli mütəxəssislərinin yazdıqları kimi, onun iqtisad elminə gətirdiyi nailiyyətlər sırf texniki elm hesab olunan əmtəəşünaslığı iqtisadi elmlə, iqtisadi ünsürlərin üstünlük təşkil etməsi ilə sintez

etməsindədir. O, 1978-ci ildən professor idi. Fuadla bağlı xatirələrim çoxdur. 1975-ci ildə Fuadın doktorluq dissertasiyası ilə əlaqədar Estoniya SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna – Tallinə getdik. Opponentı Estoniya SSR Elmlər Akademiyasının müxbir üzvü Arno Arturoviç Keyorna idi. A.A.Keyorna, sözün əsl mənasında, nəhəng alim idi və Fuadın doktorluq dissertasiyasına yüksək qiymət vermişdi...

Hələ SSRİ-nin planlı iqtisadiyyatının hökm sürdüüyü illərdə F.Ələsgərovun yazmış olduğu irihəcmli monoqrafiyalarda, dərslək və dərş vəsaitlərində iqtisadi sistemin bazar mexanizminin əsas prinsipləri əsasında formalaşması kimi cəsarətli ideyaları diqqəti cəlb etmişdir. F.Ələsgərovun Sovetlər Birliyi məkanında ilk dəfə olaraq malların keyfiyyətinin və çeşidinin idarə olunmasının fundamental problemlərini yeni mexanizm – marketinq vasitəsilə həll etməsi o dövr iqtisadi mühitinin və tələbələrin böyük marağına səbəb olmuş və bu gün də maraqlı doğurmaqdadır. Onun bir çox elmi əsərləri xaricdə, Avropa ölkələrində çap olunmuşdur. F.Ələsgərovun “Çəşid və keyfiyyət: idarəetmə problemləri” mövzusunda yazdığı elmi əsərləri xarici ölkələrdə keçirilən konfranslardakı çıxışlarında, eləcə də həmin ölkələrin elmi jurnallarında yeni sosial-iqtisadi kateqoriyaların yaradılması kimi qəbul edilmişdir. F.Ələsgərov “marketinq” üzrə elmi əsərlərin ilk müəllifidir.

1987-ci ildə professor F.Ələsgərov Respublika Nazirlər Sovetinin nəzdində yeni yaradılmış Azərbaycan Xalq Təsərrüfatının İdarə Edilməsi İnstitutunun tədris işləri üzrə prorrektoru, 1989-1992-ci illərdə Voznesenski adına Leningrad Maliyyə İqtisad İnstitutunun Bakı filialının direktoru vəzifəsində çalışmışdır. İnsanlıq və xeyirxahlıqlı Fuad Ələsgərovun əsas xüsusiyyətlərindən idi. O, tələbələrə daim gərəklı şəxs olub. Tələbələr də, eyni zamanda, onun qismində özlərinə arxa görüblər. Fuad müəllim təhsil ocağına məbəəd kimi baxan rektorlardan olub. Çünki onun şəxsi məənəviyyatı da məbəəd bulağından su içib. Buna görə

indiye qədər onu məənəviyyatı sağlam, nəfsi tox, haqqı müdafiə edən, zəifə arxa duran, təhsilə gəlir mənbəyi kimi baxanların qənimi kimi tanıyırdılar. Böyük şəirimiz Məmməd Araz dostu Fuad Ələsgərova həsr etdiyi şeirində bu xeyirxah insanın əlaqi keyfiyyətlərini belə qələmə almışdı:

**“Yüz dərdim dağılıb dost nəfəsiylə,
Zülmətdə işaran ağı görmüşəm.
Doğruluq, əyrilik tərəzisində
Yaxşını yamandan ağır görmüşəm.
Qəlbimin səəsindən sözüm doğulub,
Külək olmamışam yanar şamlara.
Olsa da pislərin özündən olub -
Pislik etməmişəm pis adamlara”.**

Bəli, Fuad Ələsgərov çətin ömür yolu keçsə də, ümidini itirməyib “zülmətdə işaran ağı” da görüb, həyatın “doğruluq, əyrilik tərəzisi”ndə daim yaxşını yamandan ağır da görüb, lakin bir çox adamlar kimi yanar şamlara “külək olmayıb”, əksinə, pərvanə olub, həтта ona pislik edən adamlara belə pislik etməyib. F.Ələsgərov, sözün əsl mənasında, təhsilimizin pərvanəsi olub.

Fuad Ələsgərov müdrik nəsil ağsaqqalı, cəfakəş ailə başcısı, qayğıkeş övladlar atası, qəlbinin hərarəti ilə boya-başa çatdırdığı ağıllı nəvələr babası, gözünün nuru ilə isindirdiyi nəticələr ulusu idi.

Hardan idi Fuad müəllimdə bu yüksək əxlaq norması?

Şübhə yox ki, nəsilədən gələn tərbiyədə, müqəddəs Ana nəsihətində - “Çalış insanlara görə ol” – bu idi mənalı ömrünün ən böyük mükafatı. Bu mükafat sindən asılan mükafat deyildi, bu, yaddaşlarda özünə əbədi qoyulan abidənin təcəssümü idi.

Mən bu gün Fuad Ələsgərovu dəyərlı iqtisadçı, etibarlı dost, Azərbaycanda iqtisadi təhsilin inkişafında böyük xidmətləri olan alim kimi yad edir, ona Allahdan rəhmət diləyirəm. Ruhu şad olsun.

**Akademik
Ziyad SƏMƏDZADƏ**

"AZRE TƏKRARSIĞORTA" ASC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

AKTİVLƏR	<i>manatla</i>	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I UZUMMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	139 140,55	293 987,85
bağlı məsrəflərin kapitalaşdırılması		
Dəşnməz əmlak investisiyalar		
Qeyri-maddi aktivlər	162 241,41	107 239,61
Təxira salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	45 925 469,89	47 584 481,00
dövlət qiymətli kağızları	22 164 300,00	29 170 700,00
qeyri-dövlət qiymətli kağızları	23 761 169,89	18 413 781,00
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təşisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	133 029,82	209 794,35
<i>Cəmi uzunmüddətli aktivlər</i>	46 359 881,67	48 195 502,81
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	18 714 812,48	19 226 414,23
birbaşa sığorta üzrə təkrarsığorta əməliyyatları üzrə :	11 659 593,36	6 767 266,64
- təkrarsığortaçı üzrə		56 134,37
- təkrarsığortalı üzrə	11 659 593,36	6 711 132,27
asılı təşkilatlar üzrə		
büdcə üzrə	4 472 274,23	5 401 882,05
iddia tələbləri üzrə	1 468 401,87	1 468 401,87
işçi həyatı üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	1 114 543,02	5 588 863,67
<i>Pul vəsaitləri və onların ekvivalentləri:</i>	19 100 208,77	13 346 205,39
kassa	543,07	543,07
hesablaşma hesabı	4 819 147,61	2 009 330,90
valyuta hesabı	14 270 438,68	5 573 929,35
depozit hesablar		5 758 000,00
sair pul vəsaitləri	10 079,41	4 402,07
<i>Cəmi qısamüddətli maliyyə aktivləri:</i>	37 285 458,16	14 093 200,00
dövlət qiymətli kağızları	37 285 458,16	14 093 200,00
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
<i>Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:</i>	6 950 344,20	4 908 801,76
həyat sığortası sahəsi üzrə	735 923,48	134 784,91
qeyri-həyat sığortası sahəsi üzrə	6 214 420,72	4 774 016,85
<i>Sair qısamüddətli aktivlər:</i>	2 635,77	0,00
gələcək hesabat dövrlərinin xərcləri		
verilmiş avanslar	2 635,77	0,00
təhtəl hesablar		
Sair aktivlər	40,00	40,00
<i>Cəmi qısamüddətli aktivlər</i>	82 053 499,38	51 574 661,38
<i>CƏMI AKTİVLƏR</i>	128 413 381,05	99 770 164,19

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	50 000 000,00	50 000 000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
<i>Kapital ehtiyatları:</i>	5 766 000,00	5 766 000,00
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları	5 766 000,00	5 766 000,00
<i>Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)</i>	13 288 929,64	8 068 539,66
Hesabat dövründə xalis mənfəət (zərər)	154 544,57	2 829 610,02
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13 134 385,07	5 238 929,64
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	69 054 929,64	63 834 539,66
II. UZUMMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
<i>Sığorta ehtiyatları:</i>	58 141 166,10	30 604 398,44
Həyat sığortası sahəsi üzrə:	1 111 233,64	391 132,48
Qeyri-həyat sığortası sahəsi üzrə:	57 029 932,46	30 213 265,96
<i>Qarşısalmına tədbirləri fondu</i>		
<i>Yaradan öhdəliklər</i>		
<i>Uzunmüddətli faiz xərcləri</i>		
<i>Uzunmüddətli qıymətləndirilmiş öhdəliklər</i>		
<i>Təxirəsalınmış vergi öhdəlikləri</i>		
<i>Kreditör borcları:</i>		
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
<i>Sair uzunmüddətli öhdəliklər:</i>		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
<i>Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:</i>	849 166,49	3 320 814,81
təkrarsığortaçı üzrə	667 393,98	656 626,55
təkrarsığortalı üzrə	181 772,51	2 664 188,26
<i>Təşisçi və ya səhmdarlarla hesablaşmalar</i>		
<i>Sair öhdəliklər</i>		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	58 990 332,59	33 925 213,25

III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri		
Yaradan öhdəliklər		
<i>Qısamüddətli qıymətləndirilmiş öhdəliklər</i>		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	368 118,82	2 010 411,28
<i>Kreditör borcları:</i>		
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		28 552,44
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar	368 118,82	1 981 858,84
<i>Sair qısamüddətli öhdəliklər:</i>		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
<i>Təşisçi və ya səhmdarlarla hesablaşmalar</i>		
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	368 118,82	2 010 411,28
<i>CƏMI ÖHDƏLİKLƏR</i>	59 358 451,41	35 935 624,53
<i>CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR</i>	128 413 381,05	99 770 164,19

<i>manatla</i>	
Gəlirlər	Məbləğ
<i>Əsas əməliyyat gəliri:</i>	32 275 065,41
birbaşa sığorta üzrə sığorta haqları	
təkrarsığorta üzrə təkrarsığorta haqları	31 877 926,87
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	281 176,05
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müddətlər	115 962,49
<i>Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)</i>	25 495 225,22
<i>İnvestisiya gəlirləri üzrə</i>	4 772 648,75
<i>Subroqasiya gəlirləri</i>	317 575,99
<i>Sair gəlirlər</i>	72 253,18
<i>CƏMI GƏLİRLƏR</i>	62 932 768,55
<i>Xərclər</i>	
<i>Əsas əməliyyat xərcləri:</i>	50 411 786,69
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	44 198 555,57
qaytarılan sığorta haqları üzrə	984 950,23
tonzilməmə xərcləri	46 860,00
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	5 181 420,89
qarşısalmına tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
<i>İşlərin aparılması xərcləri</i>	6 555 166,74
<i>Sair xərclər</i>	2 448 913,04
<i>CƏMI XƏRCLƏR</i>	59 415 866,47
<i>Maliyyə mənfəəti (zərər)</i>	3 516 902,08
<i>Mənfəətin nizamnamə kapitalına yığılmalı hissəsi</i>	0,00
<i>Vergiyəyümlədən əvvəl mənfəət (zərər)</i>	3 516 902,08
<i>Mənfəət vergisi</i>	687 292,06
<i>Hesabat dövründə xalis mənfəət (zərər)</i>	2 829 610,02

MÜSTƏQİL AUDİTORUN RƏYİ "AzRe Təkrarsığorta" ASC-nin İdarə Həyyətinin sədri Əbbasov Vüsal Ramiz oğlunun diqqətinə
Ray Biz "AzRe Təkrarsığorta" ASC-nin 31 dekabr 2021-ci il tarixinə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsinin ibarət olan əldə edilmiş maliyyə hesabatlarının auditiirə aparmışıq. Hesab edirik ki, Cəmiyyətin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.
Ray üçün əsaslar Biz audit Bəynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditiinə aid olan etik normalar ilə Mühəsiblərin Bəynəlxalq Etik Standartları Şurasının "Etika Məcəlləsinin" (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən əslilə deyil və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizə əsaslandırmaq üçün yetərlı və münasibdir.
Əsas audit məsələləri Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditiində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında böyük əhəmiyyətə və biz bu məsələlərə dair ayrıntıqla rəy vermişik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti Rəhbərlik maliyyə hesabatlarının MHBS-a uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dəlaldüzüq və ya səhvər nəticəsində əhəmiyyətli təhrif olmadıqı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadıqı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fəalişsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəalişsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəalişsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditiinə görə auditorun məsuliyyəti Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, dəlaldüzüq və ya səhvər nəticəsində, əhəmiyyətli təhrirlərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizə daxil olan auditor hesabətini dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermır ki, əhəmiyyətli təhrif mövcud oluqda, BAS-lara uyğun olaraq aparmış audit onı həmişə aşkarlayır. Təhrirlər dəlaldüzüq və ya səhvər nəticəsində yaranı bilər və ayrıntıqla yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı oluqdu halda, əhəmiyyətli hesab edilir.
BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:
- Maliyyə hesabatlarında dəlaldüzüq və ya səhvər nəticəsində əhəmiyyətli təhrirlər risklərini müəyyən edib qiymətləndirik, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizə əsaslandırmaq üçün yetərlı və münasib audit sübutlarını əldə edirik. Dəlaldüzüq nəticəsində əhəmiyyətli təhrif aşkarlamama riski səhvər nəticəsindənədən daha yüksəkdir, çünki dəlaldüzüq sözləşmə, saxtarklıq, qarəzi hərəkətsizlik, haqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər. - Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şərtlər qarşıvəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük. - İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndirik. - Mühəsibat uçotunun fəalişsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fəalişsiz davam etmək imkannı ciddi şübhə altına qoya bilən hadisələrə və ya şəraitlərə bağlı əhəmiyyətli qeyri-müəyyənləşməni mövcud oluqdu haqqında nəticə qıxdırdıqız halda, auditor hesabətimizdə maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadıqı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabətimizin tarixindəki əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fəalişsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit aparıldığı zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.
"Caspian Consulting and Partners" MMC Direktor/Auditor: Elnura Abdinova
Tarix: 28.03.2022

31 mart - 6 aprel 2022-ci il

“TCF” BOKT ASC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

manatla				
	31 Dekabr 2021-cu il	31 Dekabr 2020-ci il	31 Dekabr 2021-ci il	2020-ci il
AKTİVLƏR				
Əsas vəsaitlər				
Qeyri-maddi aktivlər	0	0		
Uzunmüddətli maliyyə aktivləri				
Müştərilərə verilmiş kreditlər	12 996 708	2 747 816		
Pul vəsaitləri və onların ekvivalentləri	550 945	39054		
Banklarda yerləşdirilmiş depozitlər	-	-		
Digər aktivlər	3 143 094	373 067		
CƏMI AKTİVLƏR	16 690 747	3 159 937		
KAPİTAL				
Səhmdar (nizamnəmə) kapitalı	450 000	450 000		
Kapital ehtiyatları	-	-		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	531 300	(287019)		
CƏMI KAPİTAL	981 300	162 981		
ÖHDƏLİKLƏR				
Maliyyə sektoru qarşısında öhdəliklər	10 100 565	2 103 021		
Cari mənfəət vergisi üzrə öhdəliklər	98 155	-		
Digər öhdəliklər	5 510 727	893 935		
CƏMI ÖHDƏLİKLƏR	15 709 447	2 996 956		
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	16 690 747	3 159 937		

	31 Dekabr 2021-cu il	31 Dekabr 2020-ci il
Faiz gəlirləri	1 946 575	528 356
Faiz xərcləri	(503 788)	(123 181)
Xalis faiz gəlirləri	1 442 787	405 175
Digər əməliyyat gəlirləri	2 012	2 305
Digər əməliyyat xərcləri	(508 457)	(312 382)
Fövqəladə xərclər	(19 868)	(6 805)
Vergitutmadan əvvəl mənfəət (zərər)	916 474	88 293
Mənfəət vergisi xərci	(98 155)	-
Hesabat dövründə xalis mənfəət (zərər)	818 319	88 293
Mənfəətdə iştirak payı:		
Səhmdarların payı	-	-

	31 Dekabr 2021-ci il	2020-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə mənfəət /zərər	916 474 (98 155)	88 293
Mənfəət vergisi üzrə xərclər		
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:		
• Əsas vəsaitlərin amortizasiyası		
• Qeyri-maddi aktivlərin amortizasiyası	0	0
• Əsas vəsaitlərin satışından və xaric olmasından gəlirlər/zərər		
Dövlətə kapitalında dəyişikliklər:		
• Müştərilərə verilmiş kreditlər artım/azalma	(10 248 892)	(2 747 816)
• Digər aktivlərdə artım/azalma	(2 770 027)	(362 874)
• Cari mənfəət vergisi üzrə öhdəliklər	98 155	-
• Digər öhdəliklər üzrə artım/azalma	4 616 792	259 397
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(7 485 653)	(2 054 719)
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Qiyətli kağızların əldə edilməsi	-	-
Banklarda yerləşdirilmiş depozitlər	-	-
Əsas vəsaitlərin alınması	-	-
QMA alınması və digər kapital qoyuluşları	-	-
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	-	-
Maliyyələşdirmə üzrə fəaliyyətə pul vəsaitlərinin hərəkəti		
Mülkiyyətçilərin kapital qoyuluşu		
Alınmış kreditlər üzrə	7 997 544	2 103 021
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti	7 997 544	2 103 021
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)	511 891	28 280
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları	39 054	10 774
İlin sonuna pul vəsaitləri və bank overdraftları	550 945	39 054
İl ərzində artım (azalma)	511 891	28 280

Qeyd	Nizam-namə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
31 dekabr 2019-cu il tarixə qədər	450 000	-	(375 312)	74 688
2020-ci il üzrə xalis mənfəət	-	-	88 293	88 293
Mülkiyyətçilərin kapital qoyuluşları	-	-	-	-
Elan edilmiş dividendlər	-	-	-	-
31 dekabr 2020-ci il tarixə qədər	450 000	-	(287 019)	162 981
2021-ci il üzrə xalis mənfəət	-	-	818 319	818 319
Mülkiyyətçilərin kapital qoyuluşları	-	-	-	-
Elan edilmiş dividendlər	-	-	-	-
31 dekabr 2021-ci il tarixə qədər	450 000	-	531 300	981 300



"ANR Audit" MMC
AZ1096, Bakı ş.,
Q.Qarayev pr. 84/38
Tel: +99450 223 60 75
office@anraudit.az
www.anraudit.az

MÜSTƏQİL AUDİTORUN HESABATI

"TCF" Bank olmayan kredit təşkilatı Açıq səhmdar cəmiyyətinin səhmdarlarına

Ray

Biz "TCF" BOKT Açıq səhmdar cəmiyyətinin (bundan sonra Şirkət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Şirkətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Ray üçün əsaslar

Biz auditin Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditin üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Şirkətdən əsli deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyiniz audit subulan rəyimizi əsaslandırmaq üçün yetərlı və münasibdir.


Maliyyə hesabatlarına görə rəhbərliyin və Şirkətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvələr nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fəaliyyətə fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətə fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fəaliyyətə fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İdarəetməyə məsul şəxslər Şirkətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvələr nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvələr nəticəsində yaranan bəzi və ayrılmıqda yaxud məcmu olaraq, istifadəçilərin bəzi maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

"ANR Audit" MMC-nin direktor-auditoru Namiq Abbash
Bakı şəhəri, Azərbaycan Respublikası
15 mart 2022-ci il




Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib - Səbəb nədir?

"Facebook" son bir ayda Azərbaycanda xəbər saytlarının və vətənpərvərlik məzmununda olan səhifələrini bloklayıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəsis Elman Mütəllib bildirib ki, "Facebook" əsasən inithar xəbərlərini və vətənpərvərlik mövzusu ilə bağlı paylaşım edən səhifələri silib. O bildirib ki, 2012-ci ildə verilən inithar xəbərinə görə səhifə silinib.

Bu da yaxşı hal deyil. Belə hal Türkiyədə də baş vermişdi. Lakin orda məsələ üç gün ərzində öz həllini tapdı və səhifələr bərpa olundu.



Azercell-dən Vaşinqtonda Azərbaycan musiqisi gecəsi

Şirkət Novruz bayramında gənc musiqiçi Xan Bəylinin konsertini təşkil etdi.

Mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunub. Vaşinqtonun ən məşhur konset zalının birində tutan tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fəvqəladə və səlahiyyətli səfəri Xəzər İbrahim və "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfəri Murat Mercan, Qazaxstan Respublikasının səfəri Yerjan Aşık-bayev, Özbəkistan Respublikasının səfəri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb.

Açıılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıtılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım həm milli, həm də dünya musiqisinin müxtəlif cəhətlərini öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfəri cənab Xəzər İbrahim səhnəyə Azərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları səmimi tərzdə Novruz bayramı münasibətilə təbrik edib. Xan Bəylinin dünyaya örnək ola bilən Azərbaycan dəyərlərinin və musiqi-

sinin ABŞ-da təbliğ edilməsində fəal iştirak etdiyini vurğulayan səfir, Azercell-ə və bu təşəbbüsün gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib. Tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fateh bu musiqi ziyafətinə Xanın Azərbaycanı parəstişkalarını və saat fərqiə baxmayaraq səbirsizliklə bu konsertin yayımını gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını bildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinə konserti canlı izləmək imkanı yaradıb.

Ukraynada Azərbaycan ailəsində doğulan hamyerlimiz Xan Bəyli Azərbaycan xalq mahnıları, müasir estrada bəstələri ilə yanaşı, özünün müəllifi olduğu musiqiləri də səsləndirib. Muğamı caz və etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli Amerikanın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir araya toplanan dinləyicilərinə öz musiqisi ilə Novruz öncəsi xoş ovqat bəxş edib.

Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olan Xan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıtılması üçün fərqli və maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David Fiuczynski və Screaming Headless Torsos, Ənvər İsmayilov, Erkan Oğur və digər tanınmış sənətkərlə səhnəni bölüşüb.

Amerika icması tərəfindən tədbir böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını aktiv şəkildə sosial media hesablarında paylaşılıb. Konsertdən görüntülər tez bir zamanda Azercell-in rəsmi YouTube kanalında paylaşılacaq.

"Azercell Telekom" MMC Azərbaycan musiqisini beynəlxalq müstəvidə təbliğ edən hamyerlimiz Xan Bəyliyə gələcək fəaliyyətində uğurlar arzu eddi!



Kaspian İnterneşnl Brouking» MMC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI



A K T İ V L Ə R	manatla	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	50029,98	41839,99
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		
Daşınmaz əmlakla investisiyalar		
Qeyri-maddi aktivlər	8523,25	7670,93
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	58553,23	49510,92
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	1458323,83	758908,76
birbaşa sığorta üzrə	410906,82	203439,22
təkrarsığorta əməliyyatları üzrə:	1047417,01	555469,54
- təkrarsığortaçı üzrə	1047417,01	555469,54
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə		
büdcə üzrə		
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar		
Pul vəsaitləri və onların ekvivalentləri:	1070891,16	868547,62
kassa	0,00	0,00
hesablaşma hesabı	304594,38	291960,80
valyuta hesabı	766296,78	576586,82
depozit hesablar		
sair pul vəsaitləri		
Qısamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	0,00	0,00
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	7927,35	1044678,90
gələcək hesabat dövrünün xərcləri	5133,00	6844,00
verilmiş avanslar	2794,35	1037834,90
toətlə hesablar		
Sair aktivlər		
Cəmi qısamüddətli aktivlər	2537142,34	2672135,28
CƏMI AKTİVLƏR	2595695,57	2721646,20


III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	0,00	
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	110310,93	64393,68
əməyin ödənilməsi üzrə		
büdcə üzrə	110310,93	64393,68
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörler		
Sair qısamüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	656429,76	
Sair öhdəliklər		
Cəmi qısamüddətli öhdəliklər	766740,69	64393,68
CƏMI ÖHDƏLİKLƏR	2299247,41	980327,61
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	2595695,57	2721646,20

manatla	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	0,00
birbaşa sığorta üzrə sığorta haqları	
təkrarsığorta üzrə təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müddatı üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	0,00
Investisiya gəlirləri üzrə	
Subroqasiya gəlirləri	
Sair gəlirlər	2 164 751,32
CƏMI GƏLİRLƏR	2 164 751,32
Xərclər	
Əsas əməliyyat xərcləri:	0,00
sığorta ödənişləri və sığorta məbləğləri üzrə qaytarılan sığorta haqları üzrə	
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə qarşısalmına tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	311 770,72
Sair xərclər	
CƏMI XƏRCLƏR	311 770,72
Maliyyə mənfəəti (zərəri)	1 852 980,60
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi	
Vergiyövlümdən əvvəl mənfəət (zərər)	1 852 980,60
Mənfəət vergisi	377 027,67
Hesabat dövründə xalis mənfəət (zərər)	1 475 952,93

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	17000,00	17000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	0,00	0,00
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	279448,16	1724318,59
Hesabat dövründə xalis mənfəət (zərər)	1031617,71	1475952,93
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	239260,21	248365,66
Elan edilmiş dividendlər	-991429,76	
Cəmi kapital	296448,16	1741318,59
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	0,00	0,00
Həyat sığortası sahəsi üzrə :		
Qeyri-həyat sığortası sahəsi üzrə:		
Qarşısalmına tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları:	565534,85	148483,60
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörler	565534,85	148483,60
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	966971,87	767450,33
təkrarsığortaçı üzrə	966971,87	767450,33
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	1532506,72	915933,93

	
MÜSTƏQİL AUDİTORUN HESABATI	
"KASPIAN İNTERNETNL BROUKİNG" MMC-nin səhmdarlarına	
Rəy	
Biz "KASPIAN İNTERNETNL BROUKİNG" MMC nin (bundan sonra Cəmiyyət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinin hesabından, mərcu gəlirlər hesabından, kapitalda dəyişikliklər hesabından və göstərilən tarixdə başa çatmış il üçün pul vəsaitlərinin hərəkəti hesabından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq. Maliyyə hesabatları rəhbərlik tərəfindən Maliyyə Nazirliyinin normativ sənədlərinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.	
Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinin, habelə maliyyə nəticələrinə və göstərilən tarixdə başa çatmış il üçün pul vəsaitlərinin hərəkətinə Maliyyə Nazirliyinin normativ sənədlərinə və digər qanunvericilik aktlarına uyğun olaraq bitmiş əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.	
Rəy üçün əsaslar	
Biz auditin Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyil və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasibdir.	
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti	
Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dəlilərlə və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadıqda maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.	

	
Maliyyə hesabatlarının hazırlanması, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadıqda yaxud bunu etməkdan başqa münasib alternativ olmadıqda halda, rəhbərlik Cəmiyyətə fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.	
Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.	
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti	
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dəlilərlə və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizə daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olmasın. BAS-lara uyğun olaraq aparılmış audit onu hamısı aşkarlayır. Təhriflər dəlilərlə və ya səhvlər nəticəsində yaranan bilər və ayrılmış yaxud mərcu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.	

	
ABAK-Az Crowe Ltd.	
Tarix: 29 Mart 2022-ci il	

Ayaz Niyazi oğlu Mütəllibov

Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də, ömrünün 84-cü ilində vəfat etmişdir.

Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktör bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktör və baş mühəndis vəzifələrində çalışmışdır. O, 1966-cı ildə Bakı soyuducular zavodunun direktoru təyin olunmuş, 1974-1977-ci illərdə həmin vəzifədə qalmaqla “Bakelektroməişətnaş” istehsalat birliyinin baş direktoru işləmişdir.

Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə Azərbaycan SSR-in yerli sənaye naziri təyin olunmuşdur. O, 1982–1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrini tutmuş, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olmuşdur. Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilmiş, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə işə vəzifəsindən istefa vermişdir.



Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilmişdir. İctimai-siyasi və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun xatirəsi onu taniyanların qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Yaqub Eyyubov
Şahin Mustafayev

“Azercell Life” sosial şəbəkələrdə!

Yeni vakansiyalar, mütəxəssislərin məsləhətləri, təlimlər və hədiyyəli müsabiqələr haqda xəbərləri bu səhifədə izləmək mümkündür

Yeni strategiyası çərçivəsində öz qarşısına “Azərbaycanın ən arzu olunan iş yeri olmaq” məqsədini qoyan Azercell şirkəti “Azercell Life” sosial şəbəkə hesabını təqdim edir. Xüsusilə iş adamlarının və gənc nəslin nümayəndələrinin marağını cəlb edən bu səhifələrdə Azercell-in gündəlik fəaliyyəti ilə daha yaxından tanış olmaq, şirkətdə keçirilən tədbirlər və mövcud vakansiyalar haqqında məlumat əldə etmək mümkündür.

Belə ki, 10.000-dən çox izləyicisi olan “Azercell Life” Facebook və Instagram hesablarında şirkətin İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri tərəfindən tələbələr, ümumiyyət

lə iş axtarışında olan namizədlər üçün lazımi məlumatlar yerləşdirilir. Burada iş müsahibələrinə hazırlıq, tərcümeyi-halın tərtibatına dair bilgilər və bu kimi digər faydalı məlumatlar əldə etmək mümkündür.

Azercell-in fəaliyyətinə dair dolğun məlumatlarla zəngin olan bu səhifələrdə, eyni zamanda şirkətin öz əməkdaşları üçün keçirdiyi tədbirlər, treninqlər və gənclər üçün nəzərdə tutulan xüsusi proqramlarla tanış olmaq mümkündür. Bu, gənc mütəxəssislərin lider mobil operatorun fəaliyyətinə izləməklə onun təcrübəsindən faydalanması üçün əvəzolunmaz fürsət yaradır.

“Azercell Life” sosial şəbəkə hesablarında Azercell Akademiyasının fəaliyyəti və iş prinsipləri, tədris edilən təlim proqramları da işıqlandırılır. Xatırladaq ki, 2003-

cü ildən fəaliyyət göstərən Akademiya Azərbaycanda müxtəlif sektor təmsilçiləri üçün korporativ təlim və konsaltinq xidmətlərini təklif edir. Bu günədək Azercell Akademiyası tərəfindən həm dövlət, həm də özəl qurumların təmsilçiləri üçün yüzlərlə təlim sessiyaları təşkil edilib.

Azercell əməkdaşları tərəfindən idarə edilən “Azercell Life” sosial şəbəkə hesablarında izləyicilərin diqqətini cəlb edən məsələlərə dair suallar operativ şəkildə cavablandırılır. Qeyd edək ki, yaxın zamanlarda “Azercell Life” səhifələrində izləyicilər üçün maraqlı və əyləncəli müsabiqələrə də start verəcək.

Odur ki, Azercell-də baş verən yeniliklərdən xəbərdar olmaq və dəyərli hədiyyələr qazanmaq üçün “Azercell Life” Instagram və Facebook sosial şəbəkə hesablarını izləyin!

Azərbaycanda ÜDM istehsalının 1,8 faizi informasiya və rabitə sahəsinin payına düşüb

Ümumi Daxili Məhsul (ÜDM) istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və bəliqçilik, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir. Məhsulə və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.



Təsisçi: Akademik Ziyad SƏMƏDZADƏ Baş redaktor: Aytən SƏMƏDZADƏ		ELMİ-REDAKSİYA ŞURASI: Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə		Dizayner: Lamiyə NƏBİYEVƏ		Redaksiyanın ünvanı: Əliyev küçəsi, 7 Redaksiya: +99412 566 09 60 Faks: +99412 514 14 27 Mühasibatlıq: +99412 566 63 08		Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, “Azərmedia” MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500	
--	--	--	--	------------------------------	--	--	--	---	--